

İşgal olunmasaydı, azad iqtisadi zona idi

Ağdam həm sənaye, həm də kənd təsərrüfatı cəhətdən ölkə iqtisadiyyatında xüsusi paya malik olub



Dəzgah avadanlıqları, konserv, yağı-pendir, pambıq, mexanik-ləşdirilmiş çörək zavodları, xalça fabriki, et kombinatları və s. sahələrin inkişaf etdiyi, adı və dadi ilə nəinki Azərbaycanda, bütün SSRİ-də məşhur olan şərabları sahib Ağdam rayonu. Qeyd etdiklərimiz, sadəcə cüzi bir hissədir. Amma bu bele, rayonun necə bir iqtisadiyyata malik olduğu haqqında fikir demək üçün əsas verir.

BİR TƏRƏFDƏ SƏNAYE ŞƏHƏRİ, DİĞƏR TƏRƏFDƏ KƏND TƏSƏRRÜFATI RAYONU

Ancaq 1993-cü ilde Ağdam şəhəri və rayonun 123 kəndindən 89-u işgal altına düşür. 27 il ərzində işgal altında olan torpaqlarımızdakı bu imkanlardan istifadə edə bilmədik. Nahayət ki, 27 ildən sonra Ağdam da işgaldən azad olundu. Amma düşmən əlinde olan torpaqlarda bütün infrastruktur dağıdılib. Yeni hər bir şey yenidən qurulmalıdır ki, ölkə iqtisadiyyatına öz töhfəsini versin. Bəs bu proses necə olacaq? Əvvəllər rayonun iqtisadi inkişafına töhfə verən hansı sahələri yenidən dırçeltmək mümkün olacaq?

Ağdamı Milli Məclisde təmsil edən millət vəkili Bəxtiyar Əliyev deyir ki, bu erazi həm sənaye, həm də kənd təsərrüfatı cəhətdən böyük potensiala malik idi: "Ağdam şəhər statusunu hələ 1828-ci ilde almışdı və çox sürətlə inkişaf edirdi. İşgalə qədər burada 160 minə yaxın ehali yaşayırı. Ağdam bir tərəfdən sənaye şəhəri, digər tərəfdən kənd təsərrüfatı təyinatlı rayon idi. Belə ki, Ağdamda bir neçə böyük sənaye müəssisəsi fəaliyyət göstərirdi. Həmin müəssisələrdə müxtəlif təyinatlı məhsullar istehsal olundur. Bunlar arasında Ağdam şərab zavodları xüsusi yer tuturdu. Hansı ki, əsası 19-cu əsrin birinci yarısında qoyulmuşdu. Sovet dövründə Ağdam şərabları SSRİ-də çox məşhur idi. Hem də bu səbəbdən Azərbaycanda üzümçülüyün inkişafı ilə bağlı Ağdamda da böyük işlər görülmüşdü və rayonun bütçəsində və gəlirlərində üzümçülüyün xüsusi yeri var idi. Eyni zamanda konserv zavodları, yağı-pendir zavodu, xalçaçılıq fabriki mövcud idi. Pambıqçılıqla bağlı zavod, pambığın toplanması və emalı ilə məşğul idi. Müxtəlif avadanlıqlar istehsal edən bir sira zənaye zavodları da fəaliyyət göstərirdi. Ağdamda məşhur atçılıq zavodu yaradılmışdı və məşhur Qarabağ attarı mehz Ağdamda yetişdirildi".

B.Əliyev deyir ki, Ağdamın 27 il işgal al-

tında olması ölkə bütçəsi üçün böyük itkidir və bunlar ciddi şəkildə hesablanıqdandır. Sonra dəyən maddi zərərlə bağlı rəqəmlər səsləndirmek olar: "Ağdamın ərazisi 1150 kvadrat kilometr idi. Təkcə sovet dönməndə Ağdamın 20-dən artıq Sosialist əməyi qəhrəmanı var idi. Bu onu qəstərir ki, Ağdamda necə böyük iqtisadi tərəqqi və inkişaf var idi. Eyni zamanda, qeyd etdiyim zavod və fabriklərin gəlirləri ölçüyəgelməz məsələdir. Bütün bu müddət ərzində Ağdam şəhəri və 123 kəndinin 89-u və şəhərin özü işgal altında idi deyə, tamamilə dağıdılmışdı. Burda hem dövlətə, hem rayona, hem də vətəndaşlara böyük maddi ziyan vurulub. Dövlət başçısının tapşırığına əsasən, beynəlxalq ekspertlərin də cəlb edilməsi ilə bütün bu dəyimiz ziyanlar hesablanacaq. Üstəlik, işgalda olduğu müddətin özü də rayon üçün böyük itkidir. Bu müddət ərzində nələr qazanıla bilərdi? Əlbəttə ki, bütün bu amillərin beynəlxalq metodologiyaları var, hesablanacaq və bunun üçün yaradılmış xüsusi dövlət komissiyaları bu məsələləri araşdırıb beynəlxalq qurumlar qarşısında qaldıracaq. Amma bu barədə dəqiq rəqəmlər səsləndirmekdə çətinlik çəkirik, çünki həcm həddən artı böyükdür və eyni zamanda bunlar tam dəqiqlik və elmi əsaslarla hesablanmalıdır. Ermənistan dövləti vurduğu ziyanı təzminat olaraq ödəməlidir".

"UZUN MÜDDƏT GÖZLƏMƏYİMİZƏ EHTİYAC OLMAYACAQ"

B.Əliyev bildirdi ki, Ağdamın işgalda olmayan hissəsi işgaldən azad edilən hissəsinin bərpasında böyük tekan olacaq: "Ağdamın təxminən 23 faizə qədəri işgal altında deyildi. O hissədə işgala qədər yerli ehali 25 min idisə, bu gün orda 95 min nəfər yaşayır, çünki həmin ərazidə dövlət başçısının sərəncamına uyğun olaraq 18 yeni qəsəbə tikildi və məcburi köçkünləri ağıdamlıların bir hissəsinin həmin 18 qəsəbəyə qayıtması ilə əhalinin sayı orda 95 minə çatdırıldı. Həmin ərazidə insanlarımız həm kənd təsərrüfatı ilə məşğul idi, həm də emal sənayesi ilə. Xalçaçılıq da Ağdamda önməli sahələrdə olub, belə bir fabrik və kiçik emal sexleri Ağdamda açılıb. Bu gün Ağdamın Quzanlı qəsəbəsində olimpiya kompleksi, müğəm mərkəzi tikilib, böyük infrastruktur qurulub. Başlanğıc üçün Ağdamın işgal altında olmayan hissəsi böyük təkandır. Ağdam rayonu bu fəaliyyətlər əsasında özünün yerli bütçəsinin müəyyən hissəsinə formalasdırır. Ümidvaram ki, qısa bir zamanda, bu potensiala söykənərek, Ağdamda böyük işlər görülcək".

B.Əliyev qeyd etdi ki, Ağdamda iqtisadi inkişafı uzun müddət gözləməyimizə ehtiyac

qalmayacaq: "Bütün ərazilər minalardan təmizləndikcə, mərhələ-mərhələ istifadəye vərilecek və orda əvvəlki fabrik və zavodların hamisi qurulacaq. Kənd təsərrüfatı teyinatlı torpaqlardan ise çox sürətlə istifadə olunacaq. Çünkü Ağdam iki çayın arasında yerləşir, Qarqar və Xaçın. Xaçın çayının da üzərində vaxtılı böyük su anbarı tikilib. Suqovuşan su anbarı da düşmən tapodağından azad edilib. Ordan da kanal gəldi. Ağdamın ərazisinin böyük bir hissəsi suvarılan, bərəketli torpaqlardır. Ümidvaram ki, Ağdam qısa müddət ərzində bərpa edilecek və yüksək texnologiyalara əsaslanan sənaye müəssisələri işə salınacaq. Çünkü vaxtılı bunlar olub. İstər Azərbaycanda, istərsə də xarici ölkələrdə Ağdamın kifayət qədər elm adamları var ve onların da imkanlarından istifadə edərək Ağdamda yenidən çox yüksək texnologiyalara söyklənən müəssisələrin elmi fəaliyyəti də, şübhəsiz ki, təmin ediləcək".

STRATEJİ COĞRAFI MÖVQE


Tədqiqatçı, Ağdamla bağlı kitabların müəllifi Vüqar Tofiqli deyir ki, Ağdam hem əhalisinin sayı, həm də yüksək iqtisadi potensialı ilə işgal altında olan digər rayonlardan fərqlənirdi: "İşgaldən önce Ağdam Qarabağın iqtisadi mərkəzi hesab ediliirdi. Həmin ərazidəki regional satış, təchizat və s. bazaların böyük əksəriyyəti Ağdamda yerləşirdi. Bu da regional ticarətdə önemli faktor hesab olunur. Ağdam həm də sənaye mərkəzi idi. İki böyük zavod burda fealiyyət göstərirdi. Bu da ərazinin iqtisadi yüksək səviyyədə inkişaf etdir. Hər bir sahədə inkişaf göz qabağındadır, bunu inkar etmek olmaz. Bu müddət ərzində bizim çatışmayan və çox axsayan istiqamətlərimizdən biri də ölkəməzə dəymış maddi-mədəni ziyanın hesablanması və siyahıya alınmasıdır. O cümlədən, iqtisadi proseslər dəymış ziyanın ölçülərinin hesablanması və bunun təqdimatı

bəy evləri var idi. Yəni artıq bir yaşayış məntəqəsi kimi formalaşmışdı. 1828-ci ildə artıq şəhər statusunu alandan sonra, Ağdamın iqtisadiyyatı yüksək sürətlə inkişaf etməyə başladı. Həmin dövrədə başlayan inkişaf prosesi öten əsrin 80-ci illərində artıq pik səviyyəsinə gelib çatmışdı. Elə səviyyəyə gelib çatmışdı ki, Ağdamda dünyanın hər bir nazneti satılırdı. Bu proseslər elə tənzimləmişdi ki, hər şey rahatlıqla, dürüstlüklə və halalıqla həyata keçirilirdi".

V.Tofiqlinin sözlərinə görə, bu iqtisadi inkişafı dəstəkleyen amillərdən biri Ağdam ətrafında yaradılan nəqliyyat infrastrukturudur idi: "Dağ magistral yol xəttinin, Yevlax-Ağdam yolunun çəkilməsi, sonra Yevlaxdan Ağdamə gedən dəmiryol xəttinin inşa edilməsi, Ağdamda Novruzlu aeroportun tiki-lib istifadəyə verilməsi, yəni bu nəqliyyat infrastrukturun qurulması, həm də ticarət və iqtisadiyyat əlaqələrinin daha da genişlənməsinə, bir növ imkan, şərait yaratmışdı. İşgaldən azad olunandan sonra da bu məsələnin önemi biza məlumdur və bu istiqamətdə işlər başlanıb. Cənab Prezident bir neçə gün öncəki sərəncamı ilə Ağdamda dəmiryol xəttinin bərpası üçün beş milyon manat vəsait ayırdı. Nəqliyyat işinin təşkil ilə bağlı infrastruktur layihələrinə start verilib".

V.Tofiqli deyir ki, Ağdam işgal altında olmasaydı, bu gün regionda azad iqtisadi zona kimi inkişaf edə bilirdi: "Ağdamda kifayət qədər maddi ziyan dəyiib. Əger Ağdam 30 ilə yaxın müddət ərzində işgal altında olmasayıd, bu gün regionda azad iqtisadi zona kimi çox yüksək inkişaf etmiş rayona və şəhərə çevirilərdi. Düşünürəm ki, bundan sonrakı bərpa prosesində layihələr Ağdamın regionun iqtisadi mərkəzi olması istiqamətdində nəzərdə tutulacaq. Ağdamın əvvəlkindən daha yüksək səviyyəyə gelib catacağına inanıram. Atılan addımlar mənə bunu deməyə esas verir".

V.Tofiqli qeyd etdi ki, işgal altında olan torpaqlara dəyən zərərin qiymətləndirilmesi işi artıq indiyə qədər hell olunmalı idi. Bu zaman hansısa rəqəmlər səsləndirmek mümkün olardı: "Son 20 ilde Azərbaycanın inkişaf səviyyəsi onu yardım alan ölkədən donor ölkəyə çevirib. İqtisadi potensialımız yüksək səviyyədə inkişaf edib. Hər bir sahədə inkişaf göz qabağındadır, bunu inkar etmek olmaz. Bu müddət ərzində bizim çatışmayan və çox axsayan istiqamətlərimizdən biri də ölkəməzə dəymış maddi-mədəni ziyanın hesablanması və siyahıya alınmasıdır. O cümlədən, iqtisadi proseslər dəymış ziyanın ölçülərinin hesablanması və bunun təqdimatı



mi salınması dövründən, xüsusilə də Qarabağ xanlığının təşəkkül tapıldığı illərdən gelirdi".

V.Tofiqli bildirdi ki, Ağdamın yerleşdiyi coğrafi mövqe də iqtisadi inkişafına təkan verib: "Müəyyən ticarət əlaqələrinin genişlənməsi, inkişaf etməsi cəhətdən rayonun yerleşdiyi ərazinin mövqeyi də önemlidir. İstər İran, istər Rusiya, istər də Türkiye tərəfdən bu mövqeyi qiymətləndirək, strateji coğrafi mövqe id. Təxminən orta bir ərazidə yerləşirdi. Hər üç ölkə ilə əlçatanlığı var idi. Şuşa strateji baxımdan yüksəklikdə yerləşdiyindən və müəyyən mənada qış aylarında ora gedib-gelmədə problemlər olduğundan, hələ xanlıq dövründən başlayaraq Ağdamın iqtisadi inkişafına daha çox diqqət yetirilirdi. Artıq həmin dövrədə Ağdam bazarı formalasmışdı, xanlıq dövründən sonrakı proseslərde, müəyyən karavansaraylar inşa edilmişdi,

prosesi icra edilməyib. Bununla bağlı Nazir Kabinetini yanında işçi qrupu da yaradılıb, həmin qrupun saxlanması əlavə maliyyə vəsaiti de ayırlıb. Son 10 ilde müəyyən təşəbbüsler olsa da, nə işçi qrupu konkret olaraq bu istiqamətdə ortaşa bir fakt qoya bilib, nə də digər proseslərde dövlət səviyyəsində elə də ciddi addım atılmayıb. Yəni biz vaxtında həmin hesablama və leqallaşdırma məsələlərini və yaxud da digər əmlak məsələlərini ortaşa qoyub konkretləşdirməli idik ki, torpaq işgaldən azad edilənde, ermənilərden teleb edəcəyimiz təzminatın hecmini təxminən bilək. Bu sahədə indiyə kimi müəyyən ləngimələrimiz olub. İndi bu prosesi təcili və sürətli şəkildə icra etmeliyik ki, bundan sonra bu qalibiyətlərin arasında sehvə yol verməyek".